

“Şuşa ili”nin tədbirlər planı olduqca zəngindir

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib. Sənədə əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərin, demək olar ki, əksəriyyətinin icrası Mədəniyyət Nazirliyinə həvalə edilib. Tədbirlər planı beş bölmədən ibarətdir: mədəni-kütləvi və idman tədbirləri; elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması; “Şuşa ili”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər; “Şuşa ili” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması”.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.

Bu ilin əvvəlindən nazirlik tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanımaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir. Məqsəd Şuşanın zəngin mədəni irsinin daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Mügam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir.



Xarici İşlər Nazirliyinə tədbirlər planına uyğun olaraq, 2022-ci ildə Şuşanın müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi tapşırılıb.

Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi isə 2022-ci il ərzində UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa ili” ilə bağlı birgə tədbirlərinin keçirilməsini təmin etmək də nəzərdə tutulur.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”